



Azərbaycan Xalq Cümhuriyyəti - 100

Keçmişini öyrənməyən gələcəyini qura bilməz!

Tarix təkrarlanır, odur ki, olmuşları öyrənib lazımı nəticə çıxarmaq və bir daha səhv etməmək üçün növbəti mərhələlərdə nəzərə almaq vacibdir!

XX əsrin əvvəllərində Azərbaycan xalqı böyük zəhmət və qurbanlar bahasına dövlət müstəqilliyi qazandı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay oldu...

Ötən əsrin sonlarında qazanılan dövlət müstəqilliyi də eyni aqibəti yaşayacaqdı. Əgər ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdaraq Azərbaycanı parçalanmaqdan, dövlət müstəqilliyi ni isə məhv olmadan xilas etməsəydi!

Uzun əslərdən sonra qazanılan və yaşıdlan, əbədiliyə çevrilən dövlət müstəqilliyi hər birimiz üçün müqəddəs və əzizdir!

Varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamı ilə bu il təntənə ilə qeyd edəcəyik.

Şərəfli yubileya hazırlıq dövründə müstəqilliyin özü və sonrakı taleyi ilə bağlı müxtəlif matbu orqanlarda gedən məqalələrin kiçik bir qismini qəzetişimizdə dərc etməklə baş verənlərə yenidən diqqət çəkirik!

Oxumaq, bilmək və nəticə çıxarmaq üçün!

Millətlərin həyatında döñüm nöqtələrini teşkil edən tarixi günlər milli həyatda bir taqım qiymətlərin intiharı olduğu kibi digər bir taqım fəaliyyətlərində mebdə tarixini teşkil edər. İşte bu qəbildən 27 nisan da (aprel də) ən başda olmaq üzərə 28 Mayıs Azəri gənclığının istiqlal uğrunda yürüdüyü mücadilənin başlanğıc tarixi ədd oluna bilir.

Kəndini bulmuş, yaşamının fəlsəfi mənasını idrak etmiş millətlərdə günlər qədər, bəlkə daha ziyadə, böyük fəlakətli günlər de həyatı həmlələri ehzar edər. Bu etibarla da 27 nisan faciəsi Azəri gənclığının mücadilələrində ən həqiqi müəllim və ən dəqərli komandan mövqeini işğal etmiş bulunuyor.

İşte buna məbnidir ki, 27 nisanı xatırlarkən ilk başda bu mübariz gənclığın çox dərin və şümullu mücadiləsindən bəhs etmek ehtiyacını hiss etməkdəyiz.

Bən 11 sənədən bəri yürüdülən və ruhi məhiyyəti maddi hüdudun qat-qat fəvqündə bulunan bu mücadilənin səfahətinə aid bəzi nöqtələri müxtəsərən təsbit edəcəğəm.

Bu mücadilə həyatın hər sahəsinə mühəsirdir. Yapıqları mücadilə ilə vətən və millətimizin istiqlalını qaya ittixaz edən bu gənclik eyni zamanda müstəqəbelərə həyatı ənəsərinin də məfkurəvi bir şəkildə yetişməsin-

də böyük rollar oynamışdır. Yəni mücahid Azəri gəncligi yalnız məfkurəsinin saysız qurbanlarını verməklə qalmıyor. Eyni zamanda məməkətin iqtisadi, içtimai, fikri, ədəbi və müstəqəbelə nəslin tərbiyəsində də mühüm vəzifələr ifasına qadir oluyor.

İstiladan 1923-ə qədər qeyri-müsəvəti şərait daxilində yer yer davam edən və müstövli qüvvət tərəfindən basdırılan üsyənlərdən və yapılan qatıl, edam və sürgünlərdən sonra bolşeviklər istiqlalçı Azəri nəslini tükkediklərini zənn və bunu nümayışkarane elan etdilər. Halbuki, nə gənclik tükənmişdi, nə də mücadilə durmuşdu. Yəniz mücadilə daha həyati və daha metodik bir tərzdə davam etdiyordu. Nitəkim eyni sənənin sonlarında gənclığın istiqlal mətbəəsile nəşr etdiyi qəzətə nüsxələrinin meydana çıxdığına Azərbaycan komunistləri şəhadət etdilər.

Fəqət bolşeviklər həyat və həqiqət üzərində təsiri olacağını zənn etdikləri bu propaqandadan vaz keçmədilər. Onlar bu yalançı elanlarını hər sənə, hər ay, hətta hər gün yapdıqları edam və sürgünlərdən və basdırıldıqları üsyənlərdən sonra daima tekrarlayıb durdular. Fəqət insaf ilə qeyd edəlim ki, bu tekrarlama əməliyyəsi də çox sürmədi. Gənclığın bilxassə vətən daxilində mütəşəkkil bir qüvvət olduğu hiss edildi. **Gizli mət-**

bə və nəşriyyat kəşf olunarkən “Çeka” rəisi Bağırov mətbəədə ya-xalanan bir gəncə qəzətə nüsxəsini uzadaraq bu nədir? - deyə sor-duğu vaxt o, sadəcə: “Sizin qanlı taxtınızı partladacaq bir Azəri bom-basıdır” - deyə cavab vermişdi.

Bu sözlər mücahidin mənsub ol-duğu nəslin məfkurə uğrundakı qüvvət və çəlikdən metanətinin çox bə-lıq bir ifadəsidir. Sözlərin əfkari ümumiyyət üzərindəki təsirinin sə-bəbi isə məşəri vicdandan mülhəm olusu və hər kəlməsələ milli mədəni mətalibata tərcümən olduğu üçün bu qədər gur və sehirlə olmasından başqa nə ilə izah edilə bilir?

1928 sənəsində açılan “Azərbay-can müəllimlər qurultayı”nda məktəb gənclərinin milli ruh və tərbiyədə yetişdikləri şərh və izah edildi. Buna səbəb olaraq məktəblərdə vaxtile tükkediklərini nümayışkarane elan etdikləri gənclığın fəaliyyəti olduğu təsbit edildi. Qurultayın bu təsbitlərin-dən bir qismi atidəki 2 maddə ilə təsbit edilmişdir. “Komunist”, № 2446...

1- Məsavatçılar (28 Mayıs gəncliliyi) və onların tərəfdarı olan ufaq burjuva sinif gənc nəslə tərəflərinə çəkmək milli ruhda tərbiye vermək üçün var qüvvətlerilə çalışıyołr. 2- Bir qism müəllimlərimiz hətdə maarif təşkilatlarımız bu məsələdə son dərəcə bitərefanə bir vəziyyət

almaqla milli təsirlər üçün məktəblərimizin qapılarını müsavatçılar üçün açıq buraxıyołr.

Qurultay buna çarə olaraq bütün milliyyətçi müəllimlərin məktəblər-dən çıxarılması və tələbə içerisinde komsomol təşkilatının təqviye edilməsinə qərar verdi.

Bunu səbirsizliklə bəkləyən o zamanın maarif komisarı Ruhullah Axundov həmən Azərbaycan mü-nəvvərlərinin tarixi səfər açdı. Də-yərli müəllim və tələbələr məktəb-lərdən çıxarıldı. Nəticədə bütün məktəblər ilə bərabər maarif təşkilatları da məttəl qalınca məktəb-lərin qurultay tərəfindən təsbit edi-lən bir qism müəllim və tələbələri degil külliyyən milliyyətpərvər elində olduğu meydana çıxdı.

1928 sənəsi eylülündə vuqu bu-lan gənc komunistlər konqresi gənc Azəri komunistlərinin istilaya qarşı bir nümayiş sehnəsi olmuşdu. Bu münasibetle yapılan təsviye nəticə-sində gənc komunistlərin eksəriyyəti milliyyətçilikdə ittihad edilərək təşkilatdan ixrac edildi. Eyni vəziyyət kəndisini ədəbiyyat vadisində dəxi göstərməkdə gecikmədi. Milli ədəbiyyataya qarşı süni surətdə vücu-da getirilmək istənen proletar hars və ədəbiyyatının da milliyyətçilər elində olduğu və milli istiqlal davası-nı tərənnüm etdiyi rəsmi konqresə

təsbit edildi. Bununla da iktifa edilə-miyərək proletar ədəbiyyatına ön ayaq olan bir çox zəvatı Moskva əleyhdarlığı ile ittihad etdilər.

Bu surətə komunizm və rusçulu-ğun gəncləgə aşılanması üçün yarılan təşəbbüsərin hər sahəde gəncli-gin mətin müqavimətli qarşılıdı-ğını görməkdəyiz. İşte pək qüvvətli milli bir hars və məfkurədən qüvvət və ilham alan 28 Mayıs gənclığının 27 nisan bolşevik istilasına qarşı fik-ri, hissi, siyasi mücadiləsi ki, istila zəncirindən qurtulmasının ən böyük ziməmini təşkil edər.

A.Arazlı

*“Odlu-Yurd”, 27 nisan
(aprel) 1931, № 2(27)*

Quy - istiqamət
Məbdə - başlanğıc
Ehzar - hüzura gətirmə
Məbni - bina edilmiş
Şüməl - şamil olma, dəlalət etmə
Səfahət - səfəhlik
Müstövli - işgalçı
Məşər - cəmiyyət, xalq
Mətalib - mətəblər
Təsbit - qeyd etmə
Təsviye - ləğv etmə
Ziməm - vəzifələr

P.S. Məqaləni redaksiyaya professor Şirməmməd Hüseynov təqdim edib.